

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 86 (2120) 5 avqust 2020-ci il

## AZƏRBAYCAN MÜHACİRƏT MƏTBUATI MÖHKƏM İRADƏ VƏ QƏTİYYƏTİN NÜMUNƏSİDİR

Həsən bəy Zərdabinin böyük əziyyəti, fədakarlığı və yorulmaz fəaliyyəti nəticəsində 1875-ci ilin 22 iyul tarixində Azərbaycan mətbuatı təşəkkül tapdı. "Əkinçi" qəzeti Azərbaycan mətbuatının ilkı olmaqla böyük bir missiyani üzərinə götürmüş oldu. "Əkinçi" özündən sonra işq üzü görən mətbu orqanlar üçün məktəb rolunu oynamayaqla mətbu ənənələrin formalaşmasında da xüsusi yer tutdu. Mətbu orqanların meydana gəlməsi ilə millətin düşüncə və təfəkkürünə, ziyalı fikrinin təsiri müsbət tendensiyada artdı.

Bunun bariz nümunəsi kimi mətbuatın bir qolu hesab edilən Azərbaycan mühacirət mətbuatıdır ki, AXC-nin süqutundan sonra İstanbulda əsası qoyulmuşdur. Mühacirət mətbuatının yaranması ilə Azərbaycan ideoloqlarının fikirləri sürətli şəkildə tirajlanmağa başlandı.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi dövlətçilik ənənələrimizin bərpasında, milli ideologiyamızın formalaşmasında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bilavasitə rol oynamışdı. Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay mövcud olmasına baxmayaraq onun görünüyü işlər son dərəcə mühüm və ehəmiyyətli oldu. AXC sovet rejiminin təkidi və hiddəti ilə süquta uğradısa da, min bir çətinliyə baxmayaraq cümuhiyyəti quran vətənpərvər Azərbaycan övladları yene də azərbaycançılıq ideologiyasından el çəkməyərək böyük iradə nümayiş etdirib, bu yolda qətiyyətə addımladılar. AXC-nin yaradıcısı olan Məmməd Əmin Rəsulzadə Azərbaycan həqiqətlərini, dünyaya çatdırılması üçün ən yaxşı vasitənin mühacirət mətbuatının təşəkkülündə gördü. Elə bu səbəbdən Məmməd Əmin Rəsulzadə və onun məsləkdaşlarının əvəzsiz xidmətləri nəticəsində

XX əsrin 20-ci illərinin əvvəllerində qardaş Türkiyə dövlətində Azərbaycan mühacirət mətbuatının əsası qoyuldu.

Azərbaycan mühacirət mətbuatının İstanbulda təşəkkül tapması süqut etmiş Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının yaşamasına zəmin yaratdı. Mühacirət mətbuatının formallaşmasında Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Miryəqub Mirmehdiyev, Əhməd Cəfəroğlu, Hilal Münsi kimi mübariz ruhlu ziyalılarımızın böyük xidmətləri olmuşdur. Bu ziyalıların ən böyük təşəbbüsü onda idi ki, Azərbaycanın yenidən istiqalılını əldə edəcəyinə inanırdılar. Vətəndən kənardə olmalarına baxmayaraq mətbuat vasitəsi ilə doğma vətəndə yaşayan insanlarında buna inandırıvə bu möhkəm iradə xalqın ruhuna da sırayət edirdi. Azərbaycan mühacirət mətbuatının ilk qaranquşu "Yeni Qafqasya" jurnalı və onun ardıcılıarı olan "Azəri-türk", "Bildiriş", "Odlu yurd", "Yaşıl yarpaq", "İstiqlal", "Azərbaycan yurd bilgisi" kimi qəzet və jurnallarda dərc olunan məqalələri oxuduğumuz zaman möhkəm iradə və qətiyyətin şahidi olur. Bir çox hiddət və təqiblərə baxmayaraq bu qəzet və jurnallar böyük ziyalılarımızın əməyi nəticəsində uzun müddət fəaliyyət göstərək Azərbaycan həqiqətlərini səhifələrdə əks etdirdilər.

İşq üzü görən mühacirət mətbu orqanlar gedəcəkləri yolu açıqlayarkən həmin bəndlərdə də mübariz ruhun şahidi olur. "Yeni Qafqasya" jurnalının əsas məqsəd və məramı ilə tanış olduqda görür ki, mübarizlik, demokratiya, əzmkarlıq və türk birliyi Azərbaycan mühacirət mətbu orqanlarının təməl prinsipi və sabaha aparan yoludur. "Yeni Qafqasya" jurnalı fəaliyyətə başlayarkən yazdı: "Yeni Qafqasya" millətçi, radikal və demokrat-



dir. "Yeni Qafqasya" türkçür, yalnız azərbaycançılıq, türkçülük və qafqazılıqla qalmır, öz şərqdəki milli istiqlal hərəkatını da müdafiə edir. İstər "Yeni Qafqasya" istərsə də onun ardıcılıları olan "Azəri-türk", "Bildiriş", "Odlu yurd", "Yaşıl yarpaq", "İstiqlal", "Azərbaycan yurd bilgisi" kimi qəzet və jurnallarda dərc olunan məqalələri oxuduğumuz zaman möhkəm iradə və qətiyyətin şahidi olur. Bir çox hiddət və təqiblərə baxmayaraq bu qəzet və jurnallar böyük ziyalılarımızın əməyi nəticəsində uzun müddət fəaliyyət göstərək Azərbaycan həqiqətlərini səhifələrdə əks etdirdilər.

Böyük ziyalı və publisist Məmməd Əmin Rəsulzadə 10 illik "Əzm və cihad" məqalesində yazdı: - 1918-ci il 28 may, 1928-ci il 28 may on illik bir dövr Milli Azərbaycan tarixinin ən zəngin və ən rəngin bir dövrüdür. Qanlı, təqəfə şanlı bir dövr. Bir tərəfdən zəfərlər, səadətlər digər tərəfdən isə məğlubiyətlər və fəlakətlərlə doludur. Fəqət zəfərlərdə, səadətlərdə olduğu kimi fəlakətlərdə də müstərək bir cəhət vardır. Mücadilə, istiqlal mücadiləsi, məfkura və məfkurəçiləri, mübariz və şəhidləri mövcud bir mücadilə.

Məmməd Əmin bəyin məqaləsində göründüyü kimi vətənpərvər xalqımız zəfərində və səadətində bir olduğu kimi ağırlı-acılı günlərində də

bərabər və mübarizdir. Mirzə Bala Məmmədzadə publisistikasında da bu iradə və qətiyyətin tez-tez şahidi olur. Buna misal olaraq böyük qələm sahibinin "Vətən qaldı" məqaləsinə nəzər salsaq görərik ki, müəllif oxucuda ruh yüksəkliyi yaradır. Həmin məqalədə bir mühacir Mirzə Baladan vətəndəki insanları soruşur. Məqalə belə başlayır:

İndi söyle söyle baxaq,  
vətəndə nə var?  
Kimişən sağıdır, kimişən ölmüş?  
Ölənləməş, qalan qalmışdır, dedim:  
General Səlimov sağıdır?  
Öldürdürlər...  
Ah qatillər! Peki General İbrahim Ağa?  
Onu da...  
Kayda baş?  
Onuda öldürdürlər...  
General Haşim bəy nerde?  
Onu da qətl etdilər...  
General Delhas?  
Onu da...  
Süleyman paşa?  
Onu da, onu da, bir az susdu. Dərin-də-

rin nəfəs alırdı... Sonra yenə

Nəsib bəy nerede?

Bəlli deyil.

Mühacir tənqib bildiyi hər kəsin ödürüldüyünü eşidib ruhdan düşmüş halda soruşur

Sağ qalan yoxmu?

Mirzə Balanın cavabı belə olur

Xeyir, qalmışdır.

Kim? Təccübə soruşur.

Onları yetişdirən Millət,

Milləti yaşıdan Vətən!

Müəllifin məqalədə millətin və vətənin var olmasına göstərməsi bir daha göstərir ki, sözün gerçek mənasında bu yazının müəllifi böyük iradəyə, dözümə, inama ən ümdəsi vətənpərvəruha və azərbaycançılıq ideologiyasına sahibdir. Məmməd Əmin Rəsulzadənin, Mirzə Bala Məmmədzadənin və digər publisistlərin bu səpki yazıları xalqda daima ruh yüksəkliyi oyadır və Azərbaycanın tezliklə öz müstəqiliyinə yenidən qovuşacağına inam yaradırı.

Mirzə Bala Məmmədzadə "Azərbaycan dövləti" adlı məqaləsində yazdı ki, Azəri türklerinin xarakteristik xüsusiyyəti nədir? və bu suali özü də belə cavablandırıldı: "Bu hər türk üçün müstərək bir səciyyə olan hürriyyətə məftunluq, hakimiyyət, istiqlal uğrunda iibrətdir".

Türk heç bir zaman məhkum və əsir olmamışdır. Onun üçündür ki, məhkum bulunduğu son vaxtlarda daima məğrur, mütəkəbbir olmuş, azad və sərbəst olmağa can atmışdır. Bu onun daimi müstəqil hakim yaşamış olduğunu nişanəsidir. Böyük publisist bu nu yazmaqla bildirirdi ki, azərbaycanlılar və türklər heç zaman əzilməmişdir. Daima mübariz və polad iradəli olmuşlar. Digər tərəfdən müəllif bu yazıda azərbaycanlıların və türklərin birliyini göstərirdi. Bu cür publisistik yazı-

lar xalqa daima ruh yüksəkliyi vermiş, milli və mənəvi dəyərlərimizin unudulmasına imkan verməmişdir.

Yetmiş il mübarizə aparan Azərbaycan xalqı da vətəndən qıraqda yaşıyan, ürəyi vətən eşi ilə döyünen mühacirlərimizdə Azərbaycanın istiqalına nail oldular.

Bununla da bir daha göründü ki, Azərbaycanın yenidən müstəqillik qazanacağına inanan vətəndə və mühacirətde yaşayanlar, ziyalılar fikrində yanılmamışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadi, siyasi, mədəni tərəqqi mətbuatdan da yan keçmədi. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin senzurən ləğvi ilə bağlı imzaladığı fərman Azərbaycan metbuati na və söz azadlığına verilən böyük dəyər idi.

**Prezident İlham Əliyevin mətbuatın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar jurnalistlərin sosial rifahı naminə və ümumən mətbuatın uğurları üçün atılmış addımlardır.**



**Ülvi Aydin  
BDU-nun  
doktorantı.  
AYB-nin üzvü**

**AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ YARDIMI İLƏ**



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu



# KİVDF

www.kivdf.gov.az